

Abdulla Axund Mustafa oğlu Talibzadə 1881-ci ilin fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idki, Tiflisə köçərək orada məskunlaşmışlar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idki. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olub.

Heyat və yaradıcılığı

Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçkin ruhani ziyalisi idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazının müavini, sonra isə Qafqaz şeyxülislamının müavini olmuşdu. Oğlanları Yusifə Abdulla da ilk təhsilini Tiflisde müsəlman uşaqları üçün nazardə tutulan altınsıru ruhani məktəbinde almışdır. Bu məktəb təkə dini təhsil ocağı deyildi. Onun tədris programı rus-tatar (Azerbaycan) məktəblərinin layihasına uyğun idi. Bu məktəb Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qorı müellimlər seminarının məzunlarından Baxşlı bay və Paşa bay də dərs deyirdi.

Ölkədə XIX əsrin ortalarından başlayıb getdiqək inkişaf edən mənşəcili hərəkatının ideyalarını gənc Abdulladən öz təsirini buraxırıb. Abdulla Şaiq 1889-93-cü illərdə bu məktəbdə ilk təhsilini alıdından sonra Xorasana ziyanətə gedən anası, qardaşı Yusifə birləşdə onu da özü ilə aparıb. Yusifə Abdulla təhsilini Xorasanda davam etdirir. Burada dövrün qabaqcıl fikirlər güncləndən olan, Urmıyan köçüb gəlmiş Yusif Ziya adlı bir müellim də dərs deyirdi. Her iki qardaşın fikri inkişafında, ədəbiyyat və yaradıcılığı olan maraqlarının qurvvətlənməsində Ziyanın xüsusi rolu təsiri olmuşdur. Böyük qardaş Axund Yusif müəllimləne bəslədiyi ehtiramə əsasən özüne "Ziya" təxəllüsü götürmüşdür.

1889-cu ilin payızında Mehri xanım oğlu Yusifə birləşdə Tiflise geri döñür. Abdulla isə təhsilini tamamlamış üçün 1900-cü ilin payızında Xorasanda bir tanışlarının evində qələqarə burada bəkikli Mirza Abdulladən və gəncəli Mirza Bağırdan möntəq və poetiqa, hələbər şeirlərinin taximəsi dair dərs alır. Yeddi il Xorasanda mükemmel təhsil alıb, tarix, psixologiya elmləri, Şərq, Azerbaycan, rus ədəbiyyatının manişəsi. [6] Payızda anası Xorasana gələrkən Abdullanı da Tiflise getirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.

Abdulla Bakıda iki sinfi mübahizə ilə üzlaşdı. Bir tərefəndən burjuaziya, digar tərefəndən isə proletariat. 1905-ci il inglebi arəfəsində bu iki sinif arasında başlanan mübarizə tarixinin zəruri bir hadisəsi kimi meydana çıxmışdır. Bununla beraber Bakı ham də elm, ədəbiyyat və mədəniyyət merkezini əvəz etdirildi, mədəniyyət orqanları, məktəblər, mədəniyyət orqanları açılır, ziylərinin sayı artırıldı.



Pedaqoji fəaliyyəti

ve hər üç imtahanın "5" qiyməti almışdır.

Abdulla Talibzadə 1901-ci il aprelin 22-de 608 nömrəli şəhətnaməye əsasən "Azerbaycan dili müəllimi" adını alır. Şəhətnamənin komissiya üzvü ona Nəriman Nərimanov imzalamışdır. Onun müallim kişi işa düzələmdə Nərimanov mühüm rol oynamışdır. Onun Bakı Dövlət Dumusunun mərabit səbəsindən müdürü Mixail Aqanoviç yazdırıb.

"Qullığum Sizindən görənşmeyim mane olur, ancaq acılenəbiliriniz və xeyir-xahlığınızna güvənliklər. Size məktub yazmaqça cesarət edirəm. Sizdən xahiş edirəm ki, Mirzə Abdulla Talibzadəni rus-tatar məktəbine tatar dilinə (gəyd) 1) müəllimi vəzifəsinə təyin edəsiniz. Onun bənni tədris etməye salınlığından onları dəvət etməli və rus dilini dəkifaya qədər yaxşı bilər. Əgər Siz onun senədindən başqlarının seadəfləri ilə müqayisə etsəniz, onun başqlarından fərqlənən layığı aydınlaşdır."

Lakin boş yer olmadıgi üçün Abdulla Talibzadəni rus-tatar məktəblərində "ehtiyat müəllim" təyin etməyi qarara alırdı. Bu haqqda o, məktəb komissiyası sədənət məktub yazır:

"Siz ali canab hazırlarlarını bildirirəm ki, men 31 oktyabr 1901-ci il 85 nömrəli emrinə əsasən 5 noyabr 1901-ci ildən rus-tatar məktəblərində "ehtiyat müəllim" olmağa razıyım".

Bununla, Abdulla Talibzadə Sultan Məcid Qanızadənin müdürü olduğu altı sinifi şəhər məktəblərində pedaqoji fəaliyyətə başlığı dövrde xalqı məarifləndirmək, onları zamanını tələbənə uyğun tərbiyə etmək ictimali bir məsələ kimi meydana çıxmışdır.

Abdulla Talibzadənin pedaqoji fəaliyyətinin birinci mərhələsini əhatə edən 1901-18-ci illər arasında Azərbaycan ədəbiyyatına metodikaya aid suallara Nəriman Nərimanov və başqa komissiya üzvlerini razi salan cavablar vermiş

lim-tərbiyə əsaslı ilə dərs deyən müəllimlərdən ibarət qüvvə, ikincisi isə: yeni telim-tərbiya əsərləri, dönyəvi məktəblərə meyli edən pedaqoji qüvvə idi. Abdulla Talibzadə yeni tipli tədris ocaqlarının şəbəkəsinin genişləndirilməsi uğrunda mübarizə aparan İkinci qüvvənin dövrün mərmişlərinin sərənəndən dördüncü mərmişlərin sırasına qoşuldu.

Azerbaycan diline ayrılmış dərs saatları az olduğundan o, beşaltı ay hazırlaşdırılan sonra imtahan verək şərait müəllimi şəhətdənaməsi aldı. O, İslədiyi məktəbə azerbaycan dil dərsleri ilə yanaşı şərait dərsleri da aparır. İkinci Real məktəbin direktorunun Qafqaz Təhsil Dairəsinə göndərdiyi 1916-ci il 20 oktyabr tarixli məktubunda yazılır:

"Sınıf müraciəbəsi işləyen A. Şaiq birinci Real məktəbində şəhətdənamə ilə illər xalq mərmiş sahəsində başlanmış böyük bir canlanma ilə müşayiət olunur. Müxtəlif mərmiş cəmiyyətləri yaradılırdı. Bu cəmiyyətlər içerisinde "Nicat" cəmiyyəti öz fəaliyyəti ilə diqqəti cəlb edirdi. Cəmiyyətin sədr müavini olan Nəriman Nərimanovun və onun hamiflərinin Həsən bay Zərdabi, Fərec bay Ağayev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Əzəvir Hacıbəyli və başqlarının səhiyyəsindən 1906-ci ilə qədər yazılır:

"Sınıf müraciəbəsi işləyen A. Şaiq birinci Real məktəbində şəhətdənamə ilə illər xalq mərmiş sahəsində başlanmış böyük bir canlanma ilə müşayiət olunur. Müxtəlif mərmiş cəmiyyətləri yaradılırdı. Bu cəmiyyətlər içerisinde "Nicat" cəmiyyəti öz fəaliyyəti ilə diqqəti cəlb edirdi. Cəmiyyətin sədr müavini olan Nəriman Nərimanovun və onun hamiflərinin Həsən bay Zərdabi, Fərec bay Ağayev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Əzəvir Hacıbəyli və başqlarının səhiyyəsindən 1906-ci ilə qədər yazılır:

"Bir gün müdürü qəsletən içəri giridi və üzünü sinfe çevirirək bugünkü dərs saatının mövzusunu soruşdu. Şəhərdən Həbib Təlisiński ayağa qalxaraq:

- Bu gün dərsədə müəllim "miras məsələsin keçir" - deyərək məni çatlınlıqdan qurtardı.

1901-1906-ci illərdə Abdulla Talibzadə bir neçə məktəbə dərs deyirdi. 1902-ci ilin sentyabrında o, Həbibbəy Mahmudbəyovun müdürü olduğu altısinifli şəhər məktəbinin aşağı sınıflarına daimi ana dili müəllimi təyin edildi. Dərs saatları at olduğuna görə 1903-cü ildə Sabunçuda atılılıq məktəbde dərs deməye başlıyır. Gənc müəllim fəhlərinin iş şərətinin ilk dəfə olaraq daha yaxından müşahidə edir, öyrənir. Abdulla Talibzadənin 1903-cü ilde üçüncü kişi gimnaziyasında çalışması haqqında ürənən mövzusu birencisində, onun 1903-1905-ci illərdə programınə işlədiyi göstərişlər. [16] İkinci sənəd isə Mərkəzi Ədəbiyyat Arxivində saxlanılan 31 nömrəli şəhətdənamədir. [17] Şəhətdənamədən malum olur ki, o, Qafqaz Mərmiş Məftühiyyətinin 15672 nömrəli emrinə əsasən 1905-ci il oktyabrın 29-dan 1912-ci il oktyabr 31-e qədər gimnaziyada çalışmışdır.

Sabunçuya gedib-gelmək çətin olduğu üçün Abdulla 1906-ci ilin sentyabrında oradan ayrılıraq Bakı realni və yedinci şəhər məktəbinə işa düzələr. Abdulla Talibzadə rus dilində tərcüməyi-hallında göstəri ki, 1906-ci ilde 7-ci rus-tatar məktəbində yerli dildən dərs deməye başladı. Seyid Hü-

seyn, Cəfər Cabbarlı məhz bu məktəbdə onun şagirdləri olmuşdur. O, burada 1908-ci ilə qədər çalışırdı. Abdulla Talibzadə 1908-ci ildə pedaqoji fəaliyyətin Bakıda ki realm məktəbinde davam etdirir. Abdulla Şaiq burada şəhərin bir neçə məktəbində təqribən 10 ilə yaxın şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Şaiq Nicat Cəmiyyətin üzvləri arasında (aşağı sıradan dördüncü). 1906-ci il.

Abdulla Şaiq pedaqoji fəaliyyətinin birinci mərhələsinə əhatə edən illər xalq mərmiş sahəsində başlanmış böyük bir canlanma ilə müşayiət olunur. Müxtəlif mərmiş cəmiyyətləri yaradılırdı. Bu cəmiyyətlər içerisinde "Nicat" cəmiyyəti öz fəaliyyəti ilə diqqəti cəlb edirdi. Cəmiyyətin sədr müavini olan Nəriman Nərimanovun və onun hamiflərinin Həsən bay Zərdabi, Fərec bay Ağayev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Əzəvir Hacıbəyli və başqlarının səhiyyəsindən 1906-ci ilə qədər yazılır:

"Bir gün dərsədə müəllim "miras məsələsin keçir" - deyərək məni çatlınlıqdan qurtardı.

Azerbaycan ictimal heyətində təxəllüs edən qəsletən içəri giridi və üzünü sinfe çevirirək bugünkü dərs saatının mövzusunu soruşdu. Şəhərdən Həbib Təlisiński ayağa qalxaraq:

- Bu gün dərsədə müəllim "miras məsələsin keçir" - deyərək məni çatlınlıqdan qurtardı.

1901-1906-ci illərdə Abdulla Talibzadə bir neçə məktəbə dərs deyirdi. 1902-ci ilin sentyabrında o, Həbibbəy Mahmudbəyovun müdürü olduğu altısinifli şəhər məktəbinin aşağı sınıflarına daimi ana dili müəllimi təyin edildi. Dərs saatları at olduğuna görə 1903-cü ildə Sabunçuda atılılıq məktəbde dərs deməye başlıyır. Gənc müəllim fəhlərinin iş şərətinin ilk dəfə olaraq daha yaxından müşahidə edir, öyrənir. Abdulla Talibzadənin 1903-cü ilde üçüncü kişi gimnaziyasında çalışması haqqında ürənən mövzusu birencisində, onun 1903-1905-ci illərdə programınə işlədiyi göstərişlər. [16] İkinci sənəd isə Mərkəzi Ədəbiyyat Arxivində saxlanılan 31 nömrəli şəhətdənamədir. [17] Şəhətdənamədən malum olur ki, o, Qafqaz Mərmiş Məftühiyyətinin 15672 nömrəli emrinə əsasən 1905-ci il oktyabrın 29-dan 1912-ci il oktyabr 31-e qədər gimnaziyada çalışmışdır.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.

Abdulla Talibzadə birinci şəhərdən dördüncü mərmişlərin sırasına qoşuldu.